

Təbiət canlı olduğu üçün...

O da qayğıkeslik və diqqət tələb edir

Antuan de Sent-Ekzüperi deyirdi: "Biz hamımız Yer kürəsi adlı gəminin sərnişinləriyik. Deməli, bizim minəcək başqa nəqliyyat vasitəmiz yoxdur". Ötən əsrin birinci yarısında yaşamış yazıçının bu sözləri nə vaxt dediyini və hazırda ekosistemin hansı həddə olduğunu nəzərə alsaq, ekoloji təhsil və tərbiyənin vacibliyini dərk etmək çətin olmaz.

Bu gün Yer kürəsi elə bir inkişaf mərhələsinə çatıb ki, onun daha yaradıcı, daha məsuliyyətli və daha vicdanlı insanlara ehtiyacı var. Planeti qorumaq, onun məhvini səbəb ola biləcək süni əngəlləri aradan qaldırmaq üçün vicdan və məsuliyyət əmət təsirli "qalxan"dır. İnsanın bu təsirli vasitəyə sahib olması uşaqlarından başlayır. Təlim-tərbiyə prosesində ekoloji tərbiyəni önə çəkməklə onun yüksək səviyyəsinə nail olmaq mümkündür.

İnsan təbiətlə kiçik yaşılarından üz-üzə gəldiyi üçün onun ilk müəllimi də təbiət olur. Bununla belə, ekoloji təhsil məktəbdə başlamalıdır. Uşaqlara erkən yaşlarından təbii ehtiyatlardan ağıllı istifadə etməyi öyrətmək çox vacibdir. Çünkü "Yer kürəsindən başqa minəcək nəqliyyat vasitələri olmadığından" planetin gələcək taleyi onların əlində olacaq. Uşaqlar bitki, ağaç, çay, quş, heyvan və hətta həşərat haqqında, eyni zamanda çırklənmə, qaz tullantıları, enerji istehlakı, tekrar emal, sudan düzgün istifadə və digər vacib nəsnələri məktəbdə əxz etməklə yanaşı, təbiətdən də öyrənlər. Nəticədə ekoloji təhsillə paralel ekoloji mədəniyyət formalasır ki, bu da ekoloji maarifləndirmənin gücləndirilməsini tələb edir.

Azərbaycanda bu istiqamətdə əlaqədar qurumlarla təhsil sistemi arasında inkişaf qədər kifayət qədər birgə iş görülüb və bu, indi də davam edir. Xüsusən "Yaşıl dünya naminə həmrəylik ili"ndə Bakıda keçiriləcək BMT-nin İqlim Döyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində bu, özünü daha qabarıq göstərir. Bu günlər Energetika Nazirliyi tərəfindən İcti-



mai Şuranın iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhəri, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə "Gənc nəslin bərpaolunan enerji mənbələri haqqında maarifləndirilməsi" mövzusunda görüş keçirilib. Tədbirdə bərpaolunan enerji mənbələrinin istifadənin inkişafı istiqamətində Azərbaycanda görünlən işlərdən bəhs edilib, həyata keçirilən layihələr, prioritətlər və gələcək hədəflər barədə məlumat verilib. Şagirdlərə gələcəkdə ixtisas seçimi mində "yaşıl enerji" və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələri tövsiyə olunub. İctimai Şura üzvlərinin bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə çıxışları dirlənilib, "yaşıl enerji" sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işləri diqqətə çatdırılıb.

Məlumat üçün bildirək ki, məktəblərdə ekoloji təhsilin

verilməsi Birləşmiş Milletlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən tələb olunur. UNESCO-ya görə uşaqlara ekoloji təhsil verilməsinin dörd səbəbi var. Bu, onlara ekoloji problemləri bildirmək, ətraf mühitə qayğıni artırmaq, mühiti öyrənmək qabiliyyətlərini genişləndirmək və enerji, mənzərə, hava, su, təbii sərvətlər, canlı təbiət kimi mövzularda ekoloji biliklərini genişləndirməkdən ibarətdir.

Təsadüfi deyil ki, hər il yanvarın 26-da Dünya Ekoloji Təhsil Günü qeyd edilir. Belə bir günün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai fikri yönəltmək və gələcəkdə baş verə biləcək fəsadlarla qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini gündəmə götürməkdir. Yeri gəlmışkən xatırladaq ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsvəçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının "İnsanın ətraf mühiti" adlanan konfransında beynəlxalq sta-

tus alıb. Konfransın 21-ci plenar iclasında Stockholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafə dair 26 prinsip müəyyən olundub. Prinsiplərdən biri "Ətraf mühit üzrə təhsil vacibdir" adlanır. Həmin gün dünyanın bir çox ölkələrinin təhsil müəssisələrində, uşaqların ətraf mühitə və ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaması və dövlətlərə rəsədi təcrübə münbadiləsinin əhəmiyyətinə diqqət çəkilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, "dəyirmi masa"lar təşkil olunur.

Bütün bunlar ekoloji mədəniyyətin və ekoloji maarifləndirmənin genişləndirilməsidir ki, bu da məktəblidən təbiətə, ətraf mühitə qayğı göstərməyi, ekoloji cəhətdən mədəni davranmayı tələb edir. Ekoloji mədəniyyət təkcə yerə zibil atmamaq deyil, həm də enerjidən, sudan, qazdan, ümumiyyətlə, təbii sərvətlərdən düzgün və qənaətlə istifadə etmək, təbiətdəki canlılarla nəvazışlı yanaşmaqdır. Bu davranışları ekoloji elmi ilə əldə etmək mümkündür.

Məktəblinin ekoloji elmini öyrənməsi ekoloji təhsilə və mədəniyyətə bağlıdır. Bu məsələdə ekologiyaya aid yazılmış kitablar, dərs vəsaitləri onun yol yoldaşı olmalıdır.

Akademik Həsən Əliyevin təbirincə desək, "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır". Ötən əsrin 80-ci illərində Həsən Əliyevin "Həyəcan təbili" adlı kitabını orta məktəb şagirdləri sevə-sevə oxuyurdular. Hətta oxumağı sevməyən şagirdlər belə, "Həyəcan təbili"ni əldə etməyə çalışırdılar. Az qala hər kəsin masaüstü kitabına çevrilən "Həyəcan təbili"ndə Azərbaycanda "Qırmızı kitab" a düşən canlılar, qoruqlar və yaşaqlar haqqında məlumatlar yer almışdı. Məhz bu kimi kitab və jurnallar uşaqların, gənclərin ekoloji tərbiyəsinə, təhsilinə və mədəniyyətinə "yaşıl işləq" yandırır və həm bu amillər, həm də COP29 kimi beynəlxalq tədbirlər "yaşıl dünya" yaratmağın ən optimal variant olduğunu təsdiq edir.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"